



Qanunvericiliyə mühüm dəyişikliklər

30 may, 2017

[English version](#) • [Bütün dəyişikliklər](#) • [Xidmətlərimiz](#) • [Media](#) • [Əlaqə](#)

Azərbaycan qanunvericiliyinə edilən və sizin biznes fəaliyyətinizə əhəmiyyətli dərəcədə təsir edə bilən, dövlət və tənzimləyici orqanlar tərəfindən qəbul edilən, eləcə də Azərbaycan qanunvericiliyində nəzərdə tutulan qanunvericilik layihələrini əks etdirən son dəyişikliklərin həftəlik icmalı.

Vergi və Hüquq Xidmətləri

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklər

Sənəd: "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu

İmzalandığı tarix: 14 aprel 2017

Şərh: Qəbul edilmiş yeni Qanunla Azərbaycan Respublikası Vergi Məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr olunmuşdur. Bu dəyişiklik və əlavələrin bəziləri aşağıdakılardır:

- Azərbaycan Respublikası Vergi Məcəlləsinə "publik hüquqi şəxslər" anlayışı daxil edilmişdir və bununla əlaqədar Vergi Məcəlləsinin müvafiq maddələrinə düzəlişlər edilmişdir;

- “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək:
 - Təqvim ayı ərzində ümumi məbləği 30,000 AZN-dən artıq ola hesablaşmalar üzrə ödənişlər edən ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200,000 AZN-dən artıq olan ticarət və (və ya) ictimai işə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, təqvim ayı ərzində ümumi məbləği 15,000 AZN-dən artıq olan hesablaşmalar üzrə ödənişlər edən digər vergi ödəyiciləri;
 - Əmək haqları, pensiya, təqaüd, maddi yardım, və sair təminatlar ödəyən şəxslər (əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200,000 AZN-dək olan pərakəndə ticarət, işə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla);
 - Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) ilə bağlı ödənişləri həyata keçirən şəxslər;
 - Lizinq əməliyyatları üzrə borcların ödənilməsi zamanı pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verən və kreditlərin verilməsi zamanı kreditləri nağd qaydada verən kredit verən;
 - “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini pozmaqla sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçı və ya təkrarsığortaçı;
 - Faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxs.

Qanun 21 may 2017-ci il tarixindən etibarən qüvvəyə minir.

Bizimlə əlaqə



Vüqar Əliyev

İdarəedici Partnyor,
Rusiya və MDB
ölkələri üzrə Maliyyə
Xidmətlərinin Rəhbəri

T +994 12 404 8910

E valiyev@kpmg.az



Müşfiq Əliyev

Partnyor,
Vergi və Hüquq
Departmentinin
rəhbəri

T +994 12 404 8910

E maliyev@kpmg.az



Fərid İsayev

Direktor,
Hüquq Xidmətlərinin
rəhbəri

T +994 12 404 8910

E fisayev@kpmg.az

www.kpmg.az



[Privacy](#) | [Legal](#)

You have received this message from KPMG Azerbaijan Limited. If you wish to unsubscribe from the Legislative Update Newsletters, please click here. If you wish to unsubscribe from all KPMG communications, please click here.

If you have any questions, please send an e-mail to fisayev@kpmg.az.

KPMG Azerbaijan Limited, Port Baku, 12th floor, 153, Neftchilar Avenue, Baku, AZ1010, Republic of Azerbaijan

© 2017 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative (“KPMG International”), a Swiss entity. All rights reserved.

The KPMG name and logo are registered trademarks or trademarks of KPMG International. © 2017 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative (“KPMG International”), a Swiss entity. All rights reserved.



Significant Amendments to the Legislation

30 May, 2017

[Azərbaycan dilində](#) ♦ [View all updates](#) ♦ [Our services](#) ♦ [Media](#) ♦ [Key contacts](#)

Weekly review of recent changes in the Azerbaijani legislation, adopted by governmental and regulatory bodies, as well as draft amendments to Azerbaijani legislation that could significantly impact on your business.

Tax and Legal Services

Amendments to the Tax Code of the Republic of Azerbaijan

Document: The Law of the Republic of Azerbaijan on “Amendments to the Tax Code of the Republic of Azerbaijan”

Date of signing 14 April 2017

Commentary: New Law introduces a number of amendments and additions to the Tax Code of the Republic of Azerbaijan. Some of the major amendments and additions are the following:

- Definition of “public legal entities” has been added to the Tax Code, and in this regard, relevant articles of the Tax Code were amended;
- Due to violation of the law on “Non-cash transactions” the following taxpayers will be subject to financial sanctions:
 - Registered VAT taxpayers and taxpayers engaged in trade or public catering, whose taxable transactions exceed AZN 200,000 in any month(s) of the 12 consecutive month period, making payments in excess of AZN 30,000 in total in any calendar month, and any other taxpayers whose payments exceed AZN 15,000 in total in any calendar month;
 - Persons who pay salaries, pensions, scholarships, financial aid, and other compensation and benefits (except those engaging in retail trade, public catering and the service industry, whose taxable transactions during any month(s) of consecutive 12 month period do not exceed AZN 200,000);
 - Persons who make payments on utilization (expenditure) of funds received under public procurement contracts;
 - Leasing providers who receive cash payments during the debt payment on leasing operations and loan providers who grant loans in cash;
 - Insurers and reinsurers who receive and pay insurance premiums in cash by violating the Laws of the Republic of Azerbaijan “On insurance activity” and “On Compulsory insurance”;
 - Persons paying and receiving interest-free cash funds (except where such funds are provided by non-taxpayers) and other monetary allocations in cash.

The law is effective from 21 May 2017.

Our key contacts



Vugar Aliyev

Managing Partner,
Head of Financial
Services Practice in
Russia and the CIS

T +994 12 404 8910
E v.aliyev@kpmg.az



Mushfig Aliyev

Partner,
Head of Tax and
Legal Department

T +994 12 404 8910
E m.aliyev@kpmg.az



Farid Isayev

Director,
Head of Legal Services

T +994 12 404 8910
E f.isayev@kpmg.az

www.kpmg.az



[Privacy](#) | [Legal](#)

You have received this message from KPMG Azerbaijan Limited. If you wish to unsubscribe from the Legislative Update Newsletters, please click here. If you wish to unsubscribe from all KPMG communications, please click here.

If you have any questions, please send an e-mail to fisayev@kpmg.az.

KPMG Azerbaijan Limited, Port Baku, 12th floor, 153, Neftchilar Avenue, Baku, AZ1010, Republic of Azerbaijan

© 2017 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative (“KPMG International”), a Swiss entity. All rights reserved.

The KPMG name and logo are registered trademarks or trademarks of KPMG International. © 2017 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative (“KPMG International”), a Swiss entity. All rights reserved.